

# Urmu-Türkün ilk besiyi - sevgi ocağı

(əvvəli 2, 3, 4, 5, 7, 8 və 9 fevral tarixli sayalarımızda)

Onun təsvirində bu tarixi məkanın keçmiş günləri o qədər cazibədar, çəkici canlandırılıb ki.. Bu insanın ruhunu yerindən oynadan təsvirdə "bir vaxtlar Filaminqo simgəli, sular şəhəri olan, sularında pəxənlər-qızılqazlar oynaşan, dağlarında qaynarca qaynaşan, qağayılar fışqıran, çaylarında üzüşən balıqlarının tirin-gəsi balıqcılarını tutan Urmıyanın bulaqlarından su götürməyə gələrdi elin qız-gəlini... Sudan gələn sürməli qızlar "Dəryada dəryalıqlar" şərqsini oxuyar, başlarından ləçəkləri düşəndə isə dəliqanlı oğlanlar, biğiburma cavanlar yerdən götürüb salardı onların boynuna... Sürüləri meləşər, kəlləri güləşər, naxır-naxır ineklərinin yelinləri yerə dəyərdi bu qutsal məkanın... Qiyaslamadan sonsuz kədər yaşıyan həssas şairin Gölə ünvanladığı sualların çəkisi çox ağıdır:

Axırların niyə belə, balam, axı sənin bala-  
ların niyə belə?

Kimin toyuğuna daş atmışdır çalıb aldılar  
qapını...

Oğulların oğurlandılar necə  
Gecəyəmi düşdü kimsə görmədi?  
Necə görmez oldu piyalə gözlər?  
Gözəllərinə nə göz dəydi?  
Nə gəldi balıqluqlarına bulaqlarının ətəyindən?

Hani çərşənbə surlarındaki geri sayım  
Su çərşənbələrinindəki buz tərli bardaqların  
Bərəkət buğdası göyü düyünləyən nişanlı  
dırnaqlar

Gəlin barmaqları?  
Nə toy tutuldu böyük toylarının başına və  
Analıq qıruruya dolu göbəklər nədən giz-  
ləndi?

Nədən nə zaman and içildi nənnidə ninni-  
ləri boğmağa

Boğmağı kim öyrətdi?  
Kim ağıl çalma yerinə nağıl çalmaq öyrə-  
di?

"Göl şairi" olacaqdı İsmayıllı Ülkər, canı qə-  
dər sevdiyi Urmu gölünə söy söyleyəcək,  
boy boylayacaqdı Dədəm Qorqud kimi, sahi-  
lində bir oğlanla bir qızın, bir Qırğız, bir Öz-

*Urmıyanın və Urmu gölü  
hadisələrinin Güney Azərbaycan  
ədəbiyyatında bədii tacəssümü...*

bək və bir də Türkmen igidinin toyunu tutacaqdı. Yallı gedəcəkdi əl-ələ tutan qızlarla oğlanlar, özü isə şamanlıq edəcəkdi bu qocaman toyda... Göy gölü, Van gölünü Urmu gəlinciyi ilə dolandıracaqdı Xəzər dənizinin - dünyanın ən böyük gölünün başından... Amma heyhat!.. Şairin qutsal arzuları gerçekləşmədən beşiyindəcə boğuldı, uşaqlarının nağılları çalındı, qarın nənəsinin çörək tikələrini qara qarğı yeyib aşırı, doğma el-oba-sından qovuldu, yad ellərsə obasında bardaş qurdı, "Cirt-dan"ını xortdan qorxutdu, kəkliklərini bayquş oxutdu... Keçmiş günlərdəki gözəlliklərin yerini duz dağı aldı, ümidi, arzular pərən-pərən düşdü, quruyan Urmu ilə birlikdə göylərin sonsuzluğuna doğru yol aldı...

İsmayıllı bəyin yana-yana yazdıqları yenə də tarixin yaddaşını vərəqləmək ehtiyacı doğdurdu... Mənbələrin göstərdiyinə görə, 624-626-ci illərdə Bizans imperatoru İraklı tərəfindən zəbt edilirək qarət olunan Urmıya eramızın VIII əsrində Şərqi, eləcə də Azərbaycanın ən böyük və ən məşhur şəhərlərdən biri olub. Şəhəri məhz bu qarət və hücumlardan qorumaq, düşmən istilalarından müdafiə etmək məqsədilə qala divarlarının ətrafında yerli əhali, qədim Azərbaycan türkləri on min addım uzunluğunda dərin xəndək qazıblar. Təbii, hələ VII-VIII əsrlərdə 10 kilometr uzunluğa malik şəhərin böyüküyünü və qədimliyini gözlərimiz önünə getirən bu xəndəklərin izləri bu gün də qalmaqdadır.

Qəsbkarların zaman-zaman etdikləri hücumların və qarətlərin acı nəticəsidir ki, başıbələli qoca Təbrizdə olduğu kimi, Urmıya ərazisində tapılan qiymətli maddi mədəniyyət nümunələrinin çoxu hazırda ABŞ, İngiltərə, Fransa və Almaniya, həmçinin İranın dövlət muzeylərində saxlanılır.

*(davamı növbəti sayalarımızda)*  
Esmira FUAD,  
filologiya elmləri doktoru.

